

Müsabiqəyə yekun vurulmuşdur

□ *Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, professor Səid Rüstəmovun anadan olmasının 110 illik yubileyi münasibətilə “Xalq çalğı alətləri” ifaçıları arasında keçirdiyi müsabiqənin yekun konserti olmuşdur.*

Tədbirin başlanğıcında Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov görkəmli bəstəkar, dirijor, pedaqoq, musiqi mədəniyyətimizin yaradıcılarından olan Səid Rüstəmovun həyatı, pedaqoji fəaliyyəti, tədris, vokal-instrumental əsərləri, musiqili komediyaları, xalqın məhəbbətini qazanmış, dillər əzbəri olmuş sevilən mahnıları haqqında söz açmış, tədbir iştirakçılarını, qonaqları, müəllimləri, müsabiqə qaliblərini təbrik etmişdir.

Tələbə-ifaçılar arasında seçilən

müsabiqə qaliblərinə təntənəli surətdə Musiqi Kollecinin Fəxri fərmanları, diplomlar, mükafatlar, hədiyyələr təqdim olunmuşdur.

Konsertdə müsabiqənin qalibləri Solmaz Rəhimova (“Konsert” I hissə), Məmmədəli Məmmədov (“Sevirəm səni”), Hacı Həsənzadə (“Oxy tar”), Fatimə Tahirzadə (“Konsert” III hissə), Minəxanım Əliyeva (“Süita-3”), Bəxtiyar Bəndəliyev (“Hardasan”), Aytac Əsədova (“Konsert” II hissə), Nərminə Səmədova (“Haralısan”), müəllimlər – Əməkdar artist Rəna Əliyeva (“Qurban adına”),

beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicatın (“Sürəyya”) ifalarında Səid Rüstəmovun əsərləri səslənmişdir. Tələbə və müəllimlərin çıxışları alqışlarla qarşılanmışdır.

Nəfəs və zərb alətləri kvintetinin (bədi rəhbər Əməkdar incəsənət xadimi Əlibala Rzayev), beynəlxalq və respublika müsabiqələrinin laureatlarının təntənəli ifasında Vasif Adıgözəlovun “Gözəl Bakı” əsəri ilə konsertə yekun vurulmuşdur.

Sonda görkəmli bəstəkarın qızı Rəna Rüstəмова ailələri adından konsertin yüksək səviyyədə təşkilinə görə Musiqi Kollecinin rəhbərliyinə, müəllimlərə, tələbələrə, müsabiqə qaliblərinə, tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, gənc ifaçılara yeni uğurlar arzulamışdır.

*Afət SADIQOĞLU,
“Xalq qəzeti”*

